

UOT 398.81

K.Ə. Atakişiyeva

sənətçünaslıq üzrə fəlsəfə doktoru, baş elmi işçi
AMEA Folklor İnstitutu
AZ1001, Bakı ş., İçərişəhər, 8-ci Kiçik qala, 31
E-mail: kamala.bashirova@mail.ru

AŞIQ SƏNƏTİNDƏN XANƏNDƏ YARADICILIĞINA YOL TAPMIŞ MAHNILAR

Aşar sözlər: aşiq, xanəndə, xalq mahnıları, muğam, janr, yaradıcılıq

Məqalə aşiq yaradıcılığında yaranan mahnlılara həsr edilmişdir. Burada aşiq yaradıcılığında yaranan mahnlıların xanəndə yaradıcılığında təşəkkül tapması ilə bağlı məlumat verilir. Məqalədə Şirvan aşiq mühitinə xas olan mahnı yaradıcılığı ilə bağlı müxtəlif mənbələrə istinad edilmiş, bu mühitə xas aşiq mahnları qeyd edilmişdir. Eləcə də müəyyən aşiq havalarının musiqi məzmununa əsaslanan xalq mahnları haqqında da məlumat verilmişdir.

K.A. Atakişiyeva

ПЕСНИ, ТРАНСФОРМИРОВАННЫЕ С АШУГСКОГО ИСКУССТВА В ТВОРЧЕСТВО ХАНЕНДЭ

Ключевые слова: ашуг, ханэндэ, народная песня, мугам, жанр, творчество

Статья посвящена жанру песни в ашугском творчестве. В статье дается информация о песнях созданных ашугами и которые исполняются народными певцами-ханэндэ. Автор обратился к разным источникам, касающихся творчество Ширванских ашугов и отметил название песен созданных ашугами этого региона. Автор также отмечает народные песни, которые основываются на мелодии ашугских напевов.

K.A. Atakishiyeva

SONGS TRANSFORMED FROM ASHUG ART TO KHANENDE

Key words: ashug, khanende, folk song, mugam, genre, creativity

The article is dedicated to the songs created in ashug art. The article provides information about the songs created by ashugs, which are performed

Aşıq sənətindən xanəndə yaradıcılığına yol tapmış mahnilər

by folk singers. The author turned to various sources regarding the work of Shirvan ashugs and noted the name of the songs created by ashugs. The author also notes folk songs that are based on the ashug melody.

Azərbaycan şəfahi ənənəli professional musiqisinin iki möhtəşəm qolunu təşkil edən aşiq və muğam sənəti əşrlər boyu bir-birilər qarşılıqlı əlaqə və təsir şəraitində inkişaf etmişdir. Həm aşiq, həm də muğam sənəti türk dilli xalqların mədəni həyatında xüsusi yer tutur. Büyük musiqi sərvətini özündə ehtiva edən hər iki sənət elmi tədqiqatlar üçün geniş mövzudur və Orta əsr Şərqi alimlərinin yaradıcılığından başlayaraq bu günümüze qədər öyrənilir, tədqiq olunur.

Bu sənətin tədqiqində əsas məsələlərdən biri də janr təsnifati ilə bağlıdır. Belə ki, musiqiçünaslıq elmində aşiq sənətinin musiqi yaradıcılığı ilə bağlı təsnifat sistemi müəyyən inkişaf mərhələsi keçmişdir. Aşıq sənəti ilə bağlı ilk təsnifatlar aşiq sənətinin görkəmli tədqiqatçısı Ə.Eldarovanın «Azərbaycan aşiq sənəti» əsərində aparılmışdır. Burada poetik janrla bağlı musiqi havaları, məkanla bağlı havalar, konkret aşiq adları ilə bağlı havalar, xalq qəhrəmanları ilə bağlı yaranmış havalar, xalq adət-ənənələri ilə bağlı yaranmış havalar və s., eləcə də nəşr və musiqi janrlarının birləşdiyi dastan haqqında məlumat verilir. Daha sonra bu proses aşiq sənətinin tədqiqatçıları T.Məmmədovun, İ.Köçərlinin, K.Dadaşzadonun monoqrafiyalarında işlənilir. Aşıq havalarının təsnifatı onların quruluşu, ifa xüsusiyyətləri, xarakteri, lad əsası və s. bağlı aparılır. İ.Köçərlinin «Aşıq sənəti: musiqili poetik janrlar» əsərində aşiq musiqisində mahnı və rəqs janrlarının iştirakı qeyd edilir. Aşıq mahnısi anlayışı ümumiyyətlə bir qədər qeyri müəyyən mövqeyə sahibdir. Belə ki, aşiq havaları kimi tanınan bir sıra nümunələr həm də müxtəlif məqamlarda aşiq mahnısi kimi adlandırılır. Buna səbəb həmin havaların xalq mahnı janrına yaxınlığından irəli gəlir. Eyni zamanda aşiq yaradıcılığında sərf mahnı mövqeyi daşıyan nümunələr də mövcuddur. Bu nümunələrin əsas hissəsi Şirvan aşiq mühitinə aiddir. Bunun da əsas səbəbi Şirvan mühitinin səciyyəvi xüsusiyyətləri ilə bağlıdır. Belə ki, Şirvan aşiq mühitinə məxsus havaların xarakteri, quruluşu, eləcə də ifa xüsusiyyətləri digər mühitlərə nisbətən xalq mahnı yaradıcılığına daha yaxındır. Bu yaxınlığın isə əsas səbəblərindən biri Şirvanda aşiq və muğam sənətinin sıx teması ilə bağlıdır.

«Mahnı yaradıcılığı və mahnı ifaçılılığı Şirvan aşiq mühitinin özünəməxsus, qədim sənətkarlıq ənənələrindən biridir. Peşkar ustاد aşıqların yaratdıqları müxtəlif mövzulu mahnlar aşıqların repertuarına daxil edilmiş, ənənəvi və müasir mahnı repertuarında özüne daimi yer qazanmışdır. Hətta qüdrətli ustad aşıqların mahnları tədricən mühitin ənənəvi havasına çevrilmiş, ifaçılıqda ənənəvi hava kimi yaşamışdır. Araşdırımlar göstərir ki, bəzən Şirvan aşiq mahnları xanəndə və müğənnilərin repertuarında da ifa olunur». [4,s.16]

Klassik aşiq havacatı ilə yanaşı, aşıqların yaradıcılığında mahnların

yaranması bu mühit üçün daha karakterikdir. Bu mühitdə aşiq və xanəndə yaradıcılığının six təməs şəraitində inkişaf etməsi ilə bağlı olsa da, aşiq yaradıcılığının xanəndə sənətinə təsiri sadəcə mahnilərlə məhdudlaşdırır. Aşiq müsiqisində bir sıra havalar vardır ki, onlar xanəndələr tərəfindən də ifa olunur. Bu havalar «Güllü qasıya», «Kərəmi», «Döymə Kərəmi», «Çoban bayatı», «Arazbarı», «Heydəri», «Ovşarı», «Kəsmə şıkəstə», «Qarabağ şıkəstəsi», «Şirvan şıkəstəsi», havalarıdır. Bu havalar xanəndə repertuarında müxtəlif janr qrupunda cəmləşmişdir. Məsələn, «Arazbarı», «Heydəri», «Ovşarı», «Qarabağ şıkəstəsi», «Kəsmə şıkəstə» zərb-i-muğam adı altında, «Çoban bayatı» instrumental muğam kimi, «Güllü qasıya», «Kərəmi», «Döymə Kərəmi» havaları isə zərb-i-muğam tipli müsiqi nümunələri kimi ifa olunur.

Bununla belə, mahni həm aşiq, həm də xanəndə tərəfindən yaradılan müsiqi nümunəsi kimi hər iki repertuarda yer alması, onun bir repertuardan digərinə keçməsini də təmin etmiş olur. Digər tərəfdən aşiq mahnilərinin xanəndə tərəfindən ifa edilməsi daha mürakəb aşiq havacatına nisbətən daha rahatdır. Klassik aşiq havacatının tələb etdiyi özünəməxsus ifa xüsusiyyətləri, müşayiət prinsipləri və s. mahnilər üçün səciyyəvi deyildir. Bu baxımdan aşiq mahnilərinin müxtəlif repertuarlara yol tapması təbiiidir.

Bununla belə, aşiq mahnilərinin xalq mahni janrına yaxın olan, onunla ümumilik təşkil edən cəhətlərini də qeyd etmək lazımdır. İlk növbədə burada poetik əsası göstərmək olar. Məlumdur ki, xalq mahnilərinin poetik məzmunu əsasən bayatılardan təşkil olunur. Aşiq mahniləri əsas etibarilə qoşma və ya gəraylı üzərində oxunur ki, bu janrlar da xalq mahnilərində tez-tez rast galınır. Mahnilənin adı xalq mahnilərində olduğu kimi ilk misradan götürülür. Kuplet forması bu mahnilər üçün xarakterik olur.

“XX əsrin II yarısında aşıqlardan klassik havaların ifası ilə yanaşı öz bəstələri də tələb olunurdu. Nəticədə, hələ Şirvan aşiq mühitində xeyli sayıda aşiq mahniləri meydana gəlmişdir. Aşiq Bilalın (“Bilal şəsəngisi”), Aşiq Pənahın (“Pənah gözəlləməsi”, “Ana Kürüm” və b.), Aşiq Şakirin (“Şakir gözəlləməsi”), Aşiq Xanışın (“Məhəbbətin qüdrəti”), Aşiq Xanmusanın (“Xəzərim”, “Şən bahar”, “Kolxoçu qızlar”, “Yalvara-yalvara” və b.) və digər Şirvan aşıqlarının onlarla bəstəsi mövcuddur. Hətta üzərində üç həftə işləyərək yeni variantlarını ifaçılarla təqdim edən Aşiq Xanmusa “Yalvara-yalvara” havasına görə “Həvəskar bəstəkar” adını almışdır”. [5, s.457]

Aşiq sənətinin xalq mahni yaradıcılığına təsiri bir neçə istiqamətdə getmişdir. Məlumdur ki, xalq mahnilərinin eksəriyyəti xanəndələr və aşıqlar tərəfindən yaradılmışdır. Xüsusilə, inkişaflı melodik və ritmik müsiqi məzmununa, aşiq poeziyasına xas janrlara əsaslanan, eləcə də xanəndə yaradıcılığında təşəkkül tapan bir sıra mahnilər məhz bu sənət sahibləri tərəfindən yaradılmış, sevilərək xalqlaşmışdır.

Xalq mahnilərinə yaxın olan aşiq mahniləri xalq tərəfindən sevilərək o qədər

populyarlaşmışdır ki, onların əksəriyyəti artıq xalq mahni kimi tanınır. Onlardan bəziləri isə xalq mahni kimi tanımaqla yanaşı, aşiq havacat sistemində müəyyən havaya əsaslanır. Bu baxımdan “Sarı köynək”, “Yaxan düymələ” xalq mahnilərini göstərmək olar. Bu mahnilərin müsiqi məzmunu aşiq havacat sistemində ifa olunan “Dübeyti” və “Mirzəcanı” havalarına əsaslanır. Həmin müsiqi üzərində ifa olunan bu xalq mahnilərinin yaradıcıları əslində aşıqlardır. Ola bilər ki, həmin havaların müsiqisi üzərində el şənliliklərində başqa mətn əsası ilə mahnilər ifa edilmiş, xalq tərəfindən sevilərək məhz xalq mahni kimi tanınmağa başlamışdır.

İkinçi bir tərəfdən aşıqların repertuarında xalq mahniləri ruhunda yaradılan müsiqi nümunələri də mövcuddur ki, onlar tez bir zamanda populyarlıq qazanaraq müxtəlif repertuarlara daxil edilmişdir. Bu baxımdan “Dil aç telli sazım”, “Nar ağacı, nar çıçayı” kimi aşiq mahnilərini biz həm xanəndələrin, hətta estrada müğənnilərinin ifasında eşitmışık.

Qeyd edək ki, aşiq sənətində müsiqi janrlarının təsnifatı məsələsi müsiqişünaslıq tədqiqatlarında diqqət mərkəzinə çəkilmiş və bir sira meyarlar əsasında təsnif edilmişdir. Lakin tədqiqat prosesi davam etdikcə aşiq müsiqi yaradıcılığı ilə bağlı təsnifatlar da yenilənərək, bir qədər də zənginləşmişdir. Aşiq müsiqi yaradıcılığında klassik aşiq havaları ilə yanaşı, aşiq mahniləri, saz havaları, rəqs havaları kimi bəndlər də daxil edilmişdir. Buna səbəb aşiq ifasında səslənən müsiqi nümunələrinin təhlili nəticəsində onların kəsb etdiyi fərqli ifa xüsusiyyətləri, forma və məzmun quruluşu yeni janr təsnifatının yaranmasına ehtiyac doğurmuşdur. Xanəndələrin ifasında səslənən xalq mahniləri, instrumental ifaçılığın inkişafı aşiq sənətində də bu tip nümunələrin yaranmasına münbit şərait yaratmışdır.

Aşiq sənətinin müasir müsiqi ifaçılığına təsiri daha inkişaflı və yeni məzmun kəsb etmişdir. Müasir dövrdə xalq müsiqi yaradıcılığına göstərilən dövlət qayğısı, eləcə də aşiq sənətinin təbliğ sahəsində görülən işlər, uğurlu projektlər bu sənətə maraq və rəğbətin artmasına səbəb olmuşdur. Nəticədə aşiq sənəti ilə məşğul olan gənclərin sayı artmış, aşiq ifaçılığı bir ixtisas kimi ali təhsil müəssisəsində tədris edilməyə başlamışdır. Aşiq müsiqisinin efir məkanında tez-tez səslənməsi, aşiq sənəti ilə bağlı bədii-intellektual verilişlərin təşkili bu sənətin yenidən ölkənin mədəni hayatında mühüm rol oynamasına təkan vermişdir. Bütün bu faktlar aşiq yaradıcılığının müsiqisinin digər sahələrinə təsirini də gücləndirmişdir. Aşiq mahnilərinin estrada müğənnilərinin repertuarında yer alması, bu nümunələrin yeni aranjimanda versiyalarının yaranması bu təsirin bariz nümunələrindən biridir.

Buradan belə nəticəyə gəlmək olur ki, sənətlər arası yaradıcı əlaqələr sinkretiklikdən bədii sintezə gedən böyük tarixi inkişaf yolu keçmişdir. Bu isə sənətindən asılı olmayaraq hər bir xalq müsiqicisinin vahid milli müsiqi təfəkkürünə sahib olmasından irəli gələn təbii hadisədir. Aşiq, xanəndə və ya instrumental ifaçı öz yaradıcılığı ilə Azərbaycan xalq müsiqisinin etnik və genetik kodlarını özündə daşıyan sənət nümunələri sərgiləyir. Bu yaradıcılıq sahələri janr,

məzmun, ifaçılıq formaları, peşkarlıq səviyyəsinin müxtəlif meyarlarına sahib olsalar da, hər biri ümumilikdə milli musiqi sənətini təmsil edir. Bu səbəbdən də sənətlər arası janr və ifaçılıq ənənələrinin transformasiyası yeni sintez nümunəsi kimi deyil, təbii proses kimi qavranılır.

ƏDƏBİYYAT

1. Köçərli İ.T. Aşıq sənəti: musiqili poetik janrlar. B.: 2010, 218 s.
2. Qəniyev S.H. Şirvan aşıqları. I cild, B.: Nurlan 2007, 698 s.
3. Məmmədov T.A. Azərbaycan aşiq yaradıcılığı. B.: Apostrof, 2011, 648 s.
4. Əliyeva X.A. Şirvan aşiq havalarının məqam və melodiya xüsusiyyətləri. Avtoreferat. B.: Mütərcim, 2014, 29 s.
5. Hüseynova Z.R. Şirvan aşıqlarının mahni janrında bəzi üslub xüsusiyyətləri III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrs Simpoziumu, Azərbaycan, Şamaxı, 2017, s.456-459

Məqalənin redaksiyaya daxil olma tarixi: 15.11.2019

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 16.11.2019

Məqalənin çapa qəbul olunma tarixi: 29.12.2019

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-cı il tarixli 15 sayılı qərarı ilə çap olunur.